



Bu g n muxtar respublikada d vl timiz t r find n t hsilin inkişafına h rt r fli diqq t v  qayğ  g st rilir, bu sah d  ardıcıl t dbirl r h yata ke irilir, t hsil m  ssis l rinin maddi t dris bazası m hk ml ndirilir, infrastrukturu yenil nir. El  bunun n tic sidir ki,  t n d vr  rzində muxtar respublikada 200-d n  ox t hsil m  ssis si  c n binalar tikilib v  ya  saslı ş kild  yened n qurulub. Hazırda 17 t hsil m  ssis sində binaların tikintisi v  ya yened n qurulması davam etdirilir.

Ordubad rayonunda da t hsil m  ssis l rinin infrastrukturunun, maddi t dris bazasının m hk ml ndirilməsi istiqamətində m h m t dbirl r h yata ke irilib,  mumt hsil m kt bl rində m asir t dris ş raiti yaradılıb. El  bunun n tic sidir ki, m st qillik illərində rayonda f aliyyət g st r n 34 m kt bd n 33-  yened n qurularaq şagird v  m  lliml rin ixtiyarına verilib. Bu t dbirl rin davamı olaraq hazırda rayonun Azadk ndində v  P zm rid  yeni m kt b binaları tikilir, Xanağ , Unus v  K l ki k ndlərində is  m kt b binaları yened n qurularaq t dris imkanları genişl ndirilir. T drisin keyfiyyətinin y ks ldilməsi  c n geniş imkanlar a an, m asir tipli 270 şagird yerlik 3 m rt b d n ibar t Azadk nd tam orta m kt bində 2-si elektron l vh li olmaqla, 15 sinif otağ , h rbi kabin , kimya, biologiya v  fizika laboratoriyaları, şahmat, komp ter sinfi, m  lliml r otağ , kitabxana, bufet, idman zalı v  a ıq idman qurğuları f aliyyət g st r c k. B rpa edil r k m asir madditexniki t chizatla, avadanlıqla pedaqoji kollektivin v  şagird kontingentinin ixtiyarına veril c k Xanağ  k nd tam orta m kt bində d  şagirdl rin rahat t hsil almaları  c n geniş imkanlar yaradılması n z rd  tutulub. 288 şagird yerlik m asir tipli 2 m rt b li yeni m kt b binasında 2-si elektron l vh li olmaqla, 16 sinif otağ , 1 komp ter sinfi, h rbi kabin , kimya, biologiya v  fizika laboratoriyaları f aliyyət g st r c k. Qeyd ed k ki, 2004-c  ild  tikil n m kt b binasına yeni korpus  lav  olunub. M kt bin h yətində a ıq idman qurğuları da yaradılacaq. Yened n b rpa olunaraq m asir t hsil ocaqları sırasına qoşulmağ  hazırlaşan Ordubad rayon K l ki k nd tam orta m kt bində d  m asir t dris ş raiti yaradılaraq şagirdl rin ixtiyarına veril c k. 2 m rt b d n ibar t olacaq 88 şagird yerlik yeni m kt b binasında m asir sinif, m  lliml r v  direktor, kitabxana v  dig r otaqlar, laboratoriya, komp ter, şahmat v  elektron l vh li otaqlar, idman zalı v  h rbi kabin  yenil n c k. Yened n b rpa olunan t hsil ocaqlarından biri d  2 m rt b d n ibar t Unus k nd tam orta m kt bidir. 120 şagird yerlik m kt bd  15 sinif otağ , h rbi kabin , kimya, biologiya v  fizika laboratoriyaları, şahmat, komp ter sinfi, elektron l vh li sinif, m  lliml r otağ , kitabxana, bufet, idman zalı v  a ıq idman qurğuları f aliyyət g st r c k. Rayonun P zm ri k ndində 2021-ci ilin aprel ayında inşaat işlərinə bařlanan m kt b binasında tikinti işləri artıq yekunlaşmaq  zr dir. 66 şagird yerlik 2 m rt b li yeni binada 12 sinif otağ , h rbi kabin , kimya, biologiya v  fizika laboratoriyaları, şahmat, komp ter sinfi, elektron l vh li sinif, m  lliml r otağ , kitabxana, bufet f aliyyət g st r c k. Qeyd ed k ki, yened n qurulan t hsil m  ssis l rinin m asir t dris v saitləri v  informasiya texnologiyaları ilə t minatına da x susi diqq t yetirilir. Bu m kt bl rin hamısında STEAM kabin ləri yaradılacaq, m kt bl r m asir komp terl r, elektron l vh l rl  t min olunacaq. M kt bl rd  yeni texnologiyaların t tbiqi h m t dris prosesinin keyfiyyətinin y ks ldilməsin , h m d  şagirdl r  informasiya-kommunikasiya texnologiyalarının

m nims dilm sin   z t hf sini ver c k.  agirdl r STEAM kabin l rinin imkanlarından istifad  ed r k g l c yin x susı qabiliyy t v  istedadı malik, yaradıcı, yenilikçi, t   bb skar  xsiyy ti kimi formala acaqlar. Ordubad rayonunda t hsil  g st ril n qayğı is  artıq  z n tic sini verir.  agirdl r t hsil  g st ril n diqq t v  qayğıdan, onlar  c n yaradılan m asir t dris  raitindən yararlanaraq uđurlu n tic l r  ld  edirl r. El  t hsil  g st ril n qayğıının n tic sidir ki, q bul imtahanlarında 170 abituriyent 200-500, 23 abituriyent is  500-700 intervalında bal toplayıb, onlardan 4-  “Qızıl”, 2-si “G m  ” ni ana layiq g r l b. Qeyd ed k ki, 5 k ndd  yenido qurulan m kt b binaları da 500-  yaxın  agirdin t hsil  raitinin y ks ldilm sin , 100-d n artıq m  llimin is  i   raitinin yax ıla masına t sir g st r c k. Bu is ,  z n vb sində, y ks k t hsil  n n l ri olan rayonda t drisin s viyy sini y ks ld c k.